

Gəncə Şəhər Stadionu ərazisində süni ot örtüklü futbol meydanının qurulması üçün təməl, drenaj və irriqasiya işləri

№	Görülən İşlərin və xidmətlərin adları	Ölçü vahidi	miqdarı	Qiymət	Dəyəri man.
1	Meydançadan gilli torpağın ekskavatorla qazılaraq maşınlarla yüklənməsi və 15 km məsafəyə daşınıb boşaldılması, (111x74x0,4 h)	m ³	3285.6		
2	Ərazinin qreyderlə hamarlanması və kotokla kipləşdirilməsi, (111x74)	m ²	8214.0		
3	Sahəyə iri fraksiyalı çınqıl qatının verilməsi, onun yayılması və katokla kipləşdirilməsi b=300 mm	m ³	2464.2		
4	Sahəyə xırda fraksiyalı çınqıl-qum qarışığının verilməsi, onun yayılması və katokla kipləşdirilməsi, b=150 mm	m ³	1601.7		
5	Meydançaya lazım olan mailliliyin xırda fraksiyalı çınqıl-qum qarışığı ilə düzəldilməsi, (25 sm-dən 0-a qədər)	m ³	1202.1		
6	Kotok ilə kipləşdirmə,	m ²	8214.0		
7	Meydançanın perimetr boyu drenaj yerinin qazılması, maşınlarla yüklənməsi və 15 km məsafəyə daşınıb boşaldılması, (370 p.m x1,0x1,0 h)	m ³	370.0		
8	Drenajın dibinin əl ilə düzəldilməsi, (370 p.m x1,0)	m ²	370.0		
9	Drenajın dibinin əl katoku ilə kipləşdirilməsi,	m ²	370.0		
10	Şəben qatının verilməsi, b=100 mm	m ³	37.0		
11	1 qat armatur karkasın yığılması, F12 AIII	tn	4.1		
12	Betonun tökülməsi, B 25, b=100 mm	m ³	37.0		
13	Drenaj kanalının yanlarının armokarkasının yığılması, 2 qat F 12 AIII (şaq 25x25)	tn	6.9		
14	Dəmir-beton pərdənin taxta qəlibinin yığılması, (370 x 0,6) x 4 tərəf	m ²	888.0		
15	Dəmir-beton pərdənin betonunun tökülməsi, B 25, b=150 mm (370x0,6x0,15)x 2 ədəd	m ³	66.6		
16	Ehtiyat oyunçuların oturacaq yerinin 2 qat armokarkasının yığılması, F12 AIII	tn	0.9		
17	Ehtiyat oyunçuların oturacaq yerinin betonlanması, B 25, b = 30 sm (12m x 1,5 x 0,3 h) x2 ədəd, (1,5x1,5 x 0,3) x3,0 ədəd	m ³	12.8		
18	Qalın divarlı plastmas borunun drenajın perimetr boyu qoyulması,	p.m	125.0		
19	4 sm qalınlıqda asfalt-beton örtüyünün asfaltqoyan maşınla qurulması, (iri fraksiyalı) 1-ci qat	m ²	8214.0		
20	Həmçinin tələb olunan mailliliyi nəzərə almaqla 4 sm qalınlıqda asfalt-beton örtüyünün asfaltqoyan maşınla qurulması, (xırda fraksiyalı) 2 -ci qat	m ²	8214.0		
21	80 sm dərinlikdə, 80 sm diametrdə drenaj quyusunun dəmir-betondan qurulması,	ədəd	4.0		
22	Metal lyuk,	ədəd	4.0		
23	Drenaj xəttinin F 160 boru ilə su ötürücü xətlərə qoşulması,	p.m	120.0		
Cəm:					
Suvarma sistemi və nasos					
1	Suvarma sistemi üçün F100 diametrlili 16 atm. təzyiqli borunun stadionun perimetr boyu çəkilməsi,	p.m	370.0		
2	Stadionun perimetr boyu çəkilmiş borunun 16 atm. təzyiqli boru vasitəsilə nasosxanaya birləşdirilməsi,	p.m	70.0		
3	Meydançanın sulanması üçün stadionun perimetr boyu puşkaların quraşdırılması, (puşkalar, ventillər, əyrilər, muftalar və s.)	dəst	6.0		
4	Nasosxanada ESPA nasos stansiyasının qurulması, (ikili nasos elektrik şiti ilə, Espa multi, model 121/7, H=120,0 m, 1 saat 30,0 tn, təzyiq 12 bar, 9,2 kwt-3 faza, kollektor, vintillər, dəmir boru)	dəst	1.00		
5	Genişlənmə çəni, (500 lt) (16B)	ədəd	1.00		
Cəm:					
Ümumi cəm					
ƏDV 18 %					
Toplam cəm:					

Şirkətin adı:

Tarix:

İmza / möhür: